

ADİU-nun hörmətli müəllim heyəti, dəyərlı tələbələr,

Sızı ölkəmızın təhsıl sahesındə əvəzsız rola malık olan Azərbaycan Dövlət İqtısad Universitetının 90 illik yubileyi münasibətilə səmimi qəlbden təbrik edirəm.

Ali təhsilin inkişafına özünəməxsus töhfələr verən, ölkə iqtisadiyyatı üçün peşəkar kadrlar hazırlayan Azərbaycan Dövlət İqtısad Universiteti Qafqazın ən böyük ali iqtısad təhsili ocaqlarından biridir.

Şübhəsiz, ölkəmızın iqtisadi inkişafı dünya təcrübəsinə bələd olan, dövrün tələblərinə cavab verən ixtisaslı iqtısadçılardan asılıdır. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev çıxışlarından birində iqtısadçılارın əmək bazarında ən nüfuzlu ixtisas sahibləri olduğunu söyləmişdi.

Azərbaycan Dövlət İqtısad Universiteti bu istiqamətdə qarşıya qoyulan missiyaları uğurla həyata keçirir, əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli, yüksək ixtisaslı gənc kadrların yetişdirilməsində misilsiz xidmət göstərir.

Məlumdur ki, turizm ölkə iqtisadiyyatının əsas priotet istiqamətlərindən biridir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkə turizminin inkişafına daim xüsusi diqqət ayrılır.

Əlbəttə, dövlət səviyyəsində iqtisadiyyatın aparıcı sahesinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafına öz müsbət təsirlərini göstərir.

Ölkə iqtisadiyyatının digər saheləri kimi turizmin də inkişafı əhəmiyyətli dərəcədə ixtisaslı, müasir biliklərə malik gənc kadrların peşəkarlığından asılıdır. Ölkə başçısı cənab prezident İlham Əliyev tərəfindən gənc nəslin iqtisadiyyatın hər bir sahesində, həmçinin turizmdə fəal iştirakını, inkişafını təmin etməyə yönəlmiş siyasət aparılır.

Bu baxımdan deyə bilərik ki, qarşıdakı illərdə universitet məzunları Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi prosesində yaxından iştirak edəcəklər.

Hazırda qarşıda duran əsas vəzifələrdən biri ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsi məqsədilə turizm təhsilinin beynəlxalq standartlara və ölkə sənayesinin tələblərinə uyğun inkişafına nail olmaqdır.

Öz növbəsində tələbələr də çalışmalıdırlar ki, yaradılmış şəraitdən səmərəli istifadə edərək daim özlərini inkişaf etdirsinlər, yalnız peşəkar deyil, həm də cəmiyyətimiz və ölkəmiz üçün faydalı vətəndaş olsunlar.

Bir daha Azərbaycanın parlaq gələcəyi üçün güclü işçi potensialının yaradılmasına, iqtisadiyyatın müxtəlif saheləri üzrə bilikli kadrların ərsəyə gəlməsinə əvəzedilməz töhfələr verən ADİU-nun müəllim və tələbə heyətini təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirəm.

Hörmətlə,
Fuad Nağıyev

Dövlət Turizm Agentliyinin sədri